

Qız qalası

Qız qalaları Azərbaycan ərazisində ən geniş yayılmış tarixi tikiliyerdəndir. Gədəbəydən başqa Bakı, Şəki, Şamaxı, Qəbələ, Qazax, Yardımlı, İsmayıllı, Naxçıvan Muxtar Respublikası və Qarabağ bölgəsində də bu cür qalalar mövcuddur.

Qız qalaları həmçinin Orta Asiya-da, Qara dəniz sahil lərində, İran-da, İraqda, Hindistanda, Avropanın bir sırə ölkələrində də geniş yayılmışdır. (3, s.184).

Xalq arasında həmin qalalar haqqında məzmunca bir-birinə bənzəyən və ya tamamilə fərqlənən çoxsaylı əfsanələr var. Onların bir qismində bu qalaların hansısa hökmədarın qızının şərfinə tikildiyindən, başqa bir qismində isə sevgi məcəraları ilə bu və ya digər dərəcədə bağlılığından söhbət açılır. Lakin açığını deyək ki, Qız qalalarının adına çıxan əfsanələrin xeyli qisminin, əslində bu qalalarla heç bir əlaqəsi yoxdur. Sağlam təfəkkürün məhsulu olmayan belə uydurma "əfsanələr" tariximize də, mənəviyyatımıza da yabançıdır və onları xəlbirdən keçirmək vaxtı artıq gəlib çatmışdır. (1, s. 87-93).

Tədqiqatçılarından bir qrupu belə hesab edir ki, bu qalaların altındakı "qız" sözü "oğuz" sözünün tədrīcən təkamülə ugramış formasıdır. Əlbəttə, bu inandırıcı fikir hesab oluna bilməz. Çünkü kifayət qədər geniş ərazidə yayılan, dünyadan bir çox region və ölkələrində mövcud olan Qız qalalarının hamisinin bir tayfa - oğuz tayfası tərəfindən tikildiyini söyləmək, ən azı mənətiqsizlik olardı (2. s.185).

Qız qalalarının "göz qalası", "göztəci qalası" olduğunu söyləyənlər də vardır. Bu fikirlər də razılışmaq olmaz. Birincisi, ona görə ki, Qız qalalarının bir çoxunun yerləşdiyi strateji sorğununu inkar edir. "Məs: Qız qalası yaxınlığında orta əsr yaşayış yerlərindən nisbətən arxa planda, dağlar, meşəliklər içərisində yerləşir və bu səbəbdən də onlar gö-

zətçi məntəqəsi funksiyası daşıya bilməzdi. İkinci si, bu qalalar öz quruluşu və əzəmeti ilə də diqqəti cəlb edirlər ki, bu cəhət de göztəci məntəqələri üçün əslə seviyyəvi xüsusiyyət hesab edilə bilməz.

Qız qalalarını "köz qalası" adlandıranlar, onları atəşpərstliklə bağlayanlar da vardır. Nəhayət, bir qrup araşdırıcılar Qız qalalarındaki "qız" sözünü Şərqdə müqəddəs hesab edilən su ilahəsi Anahitə əlaqələndirirlər. Bu fikir tərəfdarları ilk növbədə belə bir cəhəti unudurlar ki, Qız qalalarının demək olar ki, əksəriyyəti müqəddəs su ilahəsi olan Anahitə bağlı təsəvvür və miflərin teşəkkül tapıb geniş yayıldığı tarixi dövrdən çox-çox sonralar tikilib. Başqa sözlə, bu qalaların bir çoxu zerdüştlünün, oradakı su ilahəsi Anahit və od ilahəsi Mitra ilə bağlı təsəvvürlərinin artıq şüurlara hakim kəsilmədiyi bir dövrün - sərf özünəməxsus siyasi-iqtisadi və mənəvi zəmini olan yeni bir dövrün məhsuludur (2, s. 185-186).

Bəs Qız qalalarının təyinatı və onların nə üçün məhz "Qız qalası" adlandırılması barədə nə demek olar. Bize, Qız qalalarının istisnasız olaraq hamısı müdafiə qalasıdır. Onların quruluşu və strateji mövqeyi yalnız bu cür düşünməyə əsas verir. Həm də bu qalalar başlıca olaraq feodal-başqınları və mühəribələri zamanı, əsasən, qızların müdafiəsi üçün nəzərdə tutulmuşdur. Fikrimizə, vətənin, doğma diyar və şəhərin çətin möqamlarında, dava-dalaşlı günlərdə kişilər döyüş meydandanlarında ölüm-dirim mübarizəsi aparanda qadın və qızlar Qız qalalarında mühafizə olunmuşlar (2,s. 185).

Mühəribə və döyüşlər zamanı adətən, tərəflərdən birinin qadını, qızını və ya məmlekətin

gözəllərini ələ keçirməsi olduqca təhqirəmiz hal hesab olunurdu. Bu məqsədə hərbi qüvvə işlətməkdən əlavə, həm də müxtəlif hiylə və sırladıqları da əl atılırdı.

Odur ki, qarşidakı mühəribə və toqquşmalarda təhqirəmiz vəziyyətə düşməmək üçün ayrı-ayrı şəhər və vilayətlərdə etibarlı qalalar tikilməsi nəinki mümkün idi, həm də zəruri idi. Bizcə, Qız qalaları məhz bu mənada alınmazlıq, olçatmazlıq simvolu hesab edilə bilər.

Onların adındakı "qız" sözünü isə məhz bu mənada namus, qeyrət, bakirəlik rəmzi kimi başa düşmək lazımdır. Yəni, bu qalalarda sözün həqiqi mənasında bir elin, bir obanın qeyrəti, namusu, bakirəliyi mühafizə olunurdu.

• Afət ALLAHVERDİYEVA,
rayon tarix-diyanətşünaslıq
muzeyinin direktoru

Ə də b i y y a t

1. Cəbiyev Q.C. Arxeologiya və romantika. Bakı: Gənclik nəşriyyatı, 1985.
2. Cəbiyev Q.C. Bura vətəndir. Bakı: Nafta-Press, 2003.
3. C.Hüseyn. Qız qalalarının yayılma ərazisi və "Qız qalası" sözünün tarixi kökü haqqında AMM IX cild. Bakı: Elm, 1980.

Redaksiyadan:

Jurnalımızın 2009-cu il 4-cü sayında anlaşılmasıyla yer almış və tarix elmləri namizədi Məhəbbət Paşayevaya məxsus "Gədəbəy toponiymikasında qədim türk mənşəli tayfaların izləri" sərlövhəti məqalə (səh. 58-59) Afət Allahverdiyevanın imzası ilə dərc olunmuşdur.